

Uşaq dünyasının nəğməkarı

Neçə-neçə nəsil onun mahnıları ilə böyük. Ömrünün 60 ilindən çoxunu Azərbaycan mədəniyyətinin inkişafına həsr edən Oqtay Zülfüqarov 500-dən çox uşaq mahnı yazıb. İlhamını Körpələrin şirin sözlərindən, saf baxışlarından alardı. Yaratdığı nəğmələri sevimli balaların dilindən eşitmək onun ömrünə ömür qatırdı. Bu barede söz düşəndə deyərdi: "Mən xoşbəxtəm ki, uşaqlarla işləyirəm. Uşaqlar məni cavanlaşdırır, qocalmağa qoymurlar". Ele uşaqlar da onu fəxrələ özlərinin nəğməkarı babası sayırdılar.

Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakının Pirşağı qəsəbəsində anadan olub. Onda ilk musiqi vərdişlerinin yaranmasına, bəlkə də, ləpədöyenində böyük Xəzərin nəğməli sahillerinin aurası səbəb olub. Musiqi məktəbinin violincel sinfini, ardınca Asəf Zeynalli adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasını bitirib. Büyük bəstəkar, professor Qara Qarayevin tələbəsi olub. Silsile uşaq nəğmələri ilə tanınıb. Bəstəkarın "Yaz gəlir", "Maşınımı sürürəm", "Quağında, nənə, sən", "Lavaş", "Kim sevirsə idmanı", "Futbolçular", "Can nənə", "Qonaqlıq", "Nağara", "Göy Xəzər", "Gözəl Bakı", "Bayraq", "Gözəl Vətən", "Ad günü", "Musiqi bayramı" kimi mahnıları dillər əzbəridir.

O, uşaqlar üçün "Qız-ulduz", "Pişik və Sərçə" və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violinçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, 4 simfoniya, 2 balet, instrumental pyeslər, teatr və kino üçün musiqi yanan bəstəkar böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin, dərsliklərin də müəllifidir. Uvertürası ilə Moskva müsabiqəsində laureat adına layiq görülüb.

Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi ilə Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib. Bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Ay-



sel" adlı topluda işq üzü görüb. 1972-ci ildə isə Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Xalq artisti adına, 2009-cu ildə "Şöhrət" ordeninə layiq görüllər. Prezidentin fərdi təqaüdçüsü olub.

Həzin mahnılarından biri Teymur Elçinin müəllifi olduğu "Səhər-səhər bağçada bir sərcə dən yeyirdi" sözləri ilə başlanan bəstəkarın sədidiyi sənət toxumları çox sağlam küçətilər verib. Leyla, Züleyxa və Cahangir adlı musiqiye bağlı layiqli övladları var. Oğlu Cahangir Zülfüqarov atan yolunu davam etdirir, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının musiqi hissə müdürüdir. Bir sıra tamaşaşa musiqi bəstəleyir, sənədli filmlərə mahni və romanslar yazır. Əməkdar incəsənət xadimidir. Cahangir müəllim fleyta və simfonik orkestr üçün bəstəlediyi "Ümid adası" simfonik qrvürlərini atasının xatirəsinə ithaf edib. Həmin əsərdə fleytada solo ifa Cahangir müəllimin qızı, beynəlxalq müsabiqə laureati Əminə Zülfüqarovaya məxsusdur. Onun nəvələri Emili Zəkiyyə, İnarə, Əfrasiyab estafetin gənc davamlılarıdır.

Cahangir Zülfüqarovun "XQ" yə müsahibəsində dediklərindən:

– Atam bütün varlığı ilə musiqiye bağlı idi. Na yazdısa, ürkəkə yazdı. Buna görə də əsərləri əbədiyəşarlıq qazanıb. Çoxlu

yetirmələri var. Qayğıkeş müəllim, ailə başçısı, uşaq dünyasının bilicisi idi. Bu gün də saf behrələri ilə ətrafa işq, sevgi, mərhəmət saçır. Onun bütün keyfiyyətləri尼 yaşatmağa çalışmağımla fəxr edirəm...

Bir vaxtlar çalışdığım dövlət televiziyasında mərhum iş yoldaşları Firudin Ağayevlə Oqtay Babazadənin ssenari müəllifi və quruluşçu rejissoru olduqları "Leyla və onun dostları" adlı bədii-sənədli film Oqtay Zülfüqarovun qızı, balaca müğənni Leylaya həsr olunub. Həmin film Ümumdünya gənclər festivalında II mükafatı layiq görüllər, 70-ci illerde tez-tez göstərilirdi. Leyla xanım hazırda Bakı Xoreografiya Kollecində dərs deyir.

Züleyxa xanım ailəsi ilə ABŞ-da yaşayır, musiqiye six bağlı soydaşlarımız kimi tanınırlar. Nəvəsi, rejissor Şamil Nəcəfzadənin kiçik qızı Məryəm artıq tanınmış xoreografdır. Bir sözə, bu nesildə musiqiye bağlı olmayan kimsə yoxdur.

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazimov:

– Əvvələ, fəxrə deyim ki, Oqtay Zülfüqarov bizim kollecin yetirməsi olub. Demək olar, bütün yubileylərdə şəxsən iştirak etmişəm. Foyemizdə şəkli asılıb, hər gün salam verib ötürük. Biz həm də onunla ailəvi dost olmuşuq. Novxanida ki bağ evini öz əlləri ilə tikib qurmuşdu. Təbiəti sevirdi, ona görə də əsərləri çox təbiidir onun. Bəstəkarlığı bir ayrı aləm idi. Mənəm diplom rəhbərim, professor Vüdadi Xəlilov Oqtay Zülfüqarovdan gözəl bir monoqrafiya yazıb. Bəstəkar, rəssam, şair, yazıçı, müəllim, rejissor, heykəltəraş, bir sözə, tam yaradıcı insan olan Oqtay Zülfüqarov gözəl, dolğun bir həyat yaşıyib. Həmişə qəlbimizdədir.

Qeyd edək ki, ötən həftə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının səhnəsində böyük musiqiçi Oqtay Zülfüqarovun 95 illiyinə həsr edilmiş konsert programı verilib. Xatirə gecəsi uşaqların feal iştirakı ilə qeyd olunub. Uşaq Filarmoniyasının "Şəms" uşaq xoru, "Güləbətin" vokal ansamblı bəstəkarın məşhur mahnılarını ifa ediblər. Bütün çıxışlar çöhrələrə təbəssüm qondurub.